



AZƏRBAYCAN RESPUBLİKASININ  
MƏRKƏZİ BANKI

# **Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-2029-cu illəri əhatə edəcək Nəzarət Texnologiyaları (SupTech) üzrə Yol Xəritəsinin qısa icmalı**

Azərbaycan Respublikası  
Mərkəzi Bankının İdarə Heyətinin  
24 dekabr 2024-cü il tarixli  
qərarı ilə qəbul edilmişdir  
Protokol № 52

**Azərbaycan Respublikası Mərkəzi Bankının**  
**2024-2029-cu illəri əhatə edəcək**  
**Nəzarət Texnologiyaları (SupTech) üzrə Yol Xəritəsinin qısa icmalı**

## Mündəricat

Ümumi müddəalar və Yol Xəritəsinin məqsədi .....	4
<b>1. Cari vəziyyətin təhlili</b> .....	5
1.1. SupTech həllərinin qəbul edilməsinə olan ehtiyacı müəyyən edən əsas daxili amillər ....	5
1.2. SupTech həllərinin hazırlanmasına olan ehtiyacı müəyyən edən əsas xarici amillər .....	5
<b>2. SupTech-in inkişafı üçün strateji çərçivə</b> .....	7
2.1. Əsas SupTech strateji töhfə və baxışları .....	7
2.2. SupTech vizyonu .....	8
<b>3. AMB-nin planlaşdırılmış SupTech layihə və təşəbbüslər portfeli (2024-2029)</b> .....	9
3.1. I Komponent. SupTech sütunlarının məqsədlərinə nail olmağa imkan yaratmaq.	
3.2. II Komponent. Təşkilatın ümumi dəyişikliyin idarə edilməsi vasitəsilə SupTech-in implementasiyasının idarə edilməsinə dəstək .....	10
<b>4. SupTech strategiyası çərçivəsində gözlənilən faydalar haqqında ümumi məlumat</b>	11

## Ümumi müddəalar və Yol Xəritəsinin məqsədi

Nəzarət Texnologiyaları (SupTech) üzrə Yol Xəritəsi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” və Maliyyə Sektorunun Modernizasiyası Layihəsi - 3 (FSMP - 3) çərçivəsində İnkişaf üçün Maliyyə (Finance For Development) proqramının təşəbbüsü altında Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Dünya Bankı Qrupu (DBQ) tərəfindən birgə hazırlanmışdır.

Bu istiqamətdə **SupTech Yol Xəritəsi**, Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) texnoloji imkanlarını daha səmərəli və effektiv şəkildə inkişaf etdirmək üçün növbəti addımdır. Yol xəritəsi, mövcud data idarəetmə vəziyyətini dəyərləndirərək risk əsaslı nəzarət (RƏN) məqsədləri üçün texnologiya və dataların istifadəsi ilə bağlı gələcək perspektivləri müəyyən etməyi hədəfləyir. Burada təkmil analitika, böyük data, məlumatların vizuallaşdırılması və təbii dil emalı (natural language processing) kimi qabaqcıl texnologiyalardan istifadə nəzərdə tutulur ki, bu da Mərkəzi Banka nəzarəti daha effektiv həyata keçirməyə imkan verəcəkdir. Beləliklə, mövcud qlobal təcrübəyə əsaslanaraq SupTech alətlərinin nəzarəti yaxşılaşdıracağı, eləcə də tənzimlənən təşkilatların hesabatlılığının keyfiyyətini və tənzimləyici tələblərə riayət etməsini artıracağı, potensial olaraq maliyyə sisteminin dayanıqlığını gücləndirəcəyi proqnozlaşdırılır.

Bu strateji Yol Xəritəsi SupTech-in kompleks şəkildə tətbiqindən əldə edilə biləcək əhəmiyyətli imkanları ehtiva edir. Eyni zamanda, cari nəzarət ehtiyaclarını səmərəli həll etmək üçün SupTech təşəbbüslərinin əlaqəli portfelinin hazırlanması məqsədilə SupTech-in inkişafı üçün təfərrüatlı istinad modelini və tamamlayıcı tapşırıqları müəyyən edir.

SupTech Yol Xəritəsinin əsas hədəfi SupTech təşəbbüslərindən əldə edilən potensial faydaları optimallaşdıracaq yüksək səviyyəli məqsəd və tədbirləri müəyyən etməklə AMB-nin nəzarət sahəsində cari əməliyyat çağırışlarını səmərəli şəkildə həll etməsinə imkan yaratmaqdır. Bu isə uzunmüddətli təkmilləşdirmələr üçün əsas yaratmaqla yaxın dövrdə resursların ən yüksək prioritetlərə və ən böyük təsirə malik tədbirlərə yönəldilməsini təmin edəcək. Yol xəritəsinin həll etməli olduğu ən mühüm hədəflərdən bəziləri aşağıdakılardır:

- nəzarət imkanlarının inkişafında texnoloji təkmilləşdirmə ehtiyaclarını müəyyənləşdirmək, əsas məqsəd və prioritetlər üzrə konsensusa nail olmaq.

- müəyyən edilmiş məqsədlərə çatmaqda mövcud məhdudiyyət və maneələri (məsələn, hüquqi, texniki, institusional və s.) müəyyənləşdirmək və onları aradan qaldırmaq üçün alternativləri müəyyən etmək.
- tədbirlər üçün prioritetləri müəyyən etməklə həyata keçirilməsi mümkün və realist icra strategiyaları hazırlamaq.

## 1. Cari vəziyyətin təhlili

SupTech Yol Xəritəsinin hazırlanması prosesində növbəti illərdə nəzarətə təsir etmək ehtimalı olan bir sıra amillər müəyyən edilmişdir. Bunlar, həm daxili, həm də xarici amillərdir. Nəzarətin gələcək inkişafı bu amillərdən asılı olduğu üçün onlara xüsusi diqqət yetirmək lazımdır. Beləliklə, SupTech Yol Xəritəsinin implementasiyasına təsir göstərəcək aşağıdakı amillər müəyyən edilmişdir.

### 1.1. SupTech həllərinin qəbul edilməsinə olan ehtiyacı müəyyən edən əsas daxili amillər

Aparılmış qiymətləndirmə əsasında müəyyən edilmişdir ki, AMB əksər biznes fəaliyyəti üçün şablon əsaslı strukturlaşdırılmış məlumatların toplanması üzrə əsaslı çərçivəyə malikdir. Bu baxımdan, maliyyə təşkilatlarından (MT) toplanan dövrü məlumatların istifadəsi ilə bağlı hər departament səviyyəsində aydın proseslər müəyyən edilmişdir. Toplanan strukturlaşdırılmış məlumatlar həm daxili (onsite), həm də xarici (offsite) nəzarət üçün mütəmadi istifadə olunur. Bununla belə, daha mürəkkəb analitik proseslər üçün müxtəlif məlumat mənbələrinin inteqrasiyası sahəsində təkmilləşdirməyə ehtiyac vardır.

### 1.2. SupTech həllərinin hazırlanmasına olan ehtiyacı müəyyən edən əsas xarici amillər

#### **Əsas kənar mühit amillərinə ümumi baxış**

Kənar mühit amilləri AMB-nin daxili mühiti xaricində mövcud olan, onun missiya və məqsədlərinə nail olmasına təsir edə bilən elementlərdir. AMB bu amillərin yaratdığı potensial

problemləri və ya imkanları vaxtında tanımaq və onlara düzgün yanaşmaq üçün xarici mühit amillərini davamlı olaraq izləməlidir.

Aşağıda SupTech həllərinin inkişafına ehtiyacı müəyyən edən altı əsas xarici amil təqdim olunur.

### **Bank sektorunun artmaqda olan mürəkkəbliyi**

Bank sektorunun təkmil maliyyə məhsulları, müxtəlif xidmət təklifləri və çətin əməliyyat strukturları ilə xarakterizə olan, artmaqda olan mürəkkəbliyi bank nəzarəti üçün əhəmiyyətli çağırışlar yaradır. Bu mürəkkəblik kompleks biznes modelləri, inteqrasiya olunmuş maliyyə xidmətləri və transsərhəd tranzaksiyaları ehtiva edir və bunların hər biri özünəməxsus risklər və tənzimləyici tələblərə səbəb olur. Maliyyə məhsulları və xidmətləri daha da mürəkkəbləşdikcə sistem riski potensialı artır, bu isə spesifik anlayış və güclü idarəetmə strategiyalarını tələb edir. Təkmil SupTech həlləri bu mürəkkəbliyi idarə etmək üçün əvəzolunmazdır. Onlar AMB-yə mürəkkəb maliyyə alət və əməliyyatlarını hərtərəfli təhlil etmək imkanı verir, bankların sabitliyini qoruyub saxlamasını və tənzimləyici standartlara əməl etməsini təmin edir. Bu həllər maliyyə sisteminin dayanıqlığını qorumaqla real vaxtda risk qiymətləndirməsini həyata keçirməyi, şəffaflığı artırmağı və tənzimləyici çərçivələrin effektivliyini artırmağı asanlaşdırır.

### **Maliyyə sektorunun sürətlə rəqəmsallaşması**

Mobil bankçılıq və fintex innovasiyaları kimi texnologiyaların qəbulu ilə maliyyə sektoru sürətli rəqəmsal transformasiya mərhələsindən keçməkdədir. Bu rəqəmsallaşma maliyyə data və tranzaksiyalarının həcmi, sürəti və çeşidini artırır. Rəqəmsal maliyyə xidmətləri tərəfindən generasiya olunan böyük həcmdə məlumatlara səmərəli nəzarət və onların təhlili baxımından SupTech həlləri zəruridir. Rəqəmsal tranzaksiyaların sürəti və mürəkkəbliyini idarə etmək üçün ənənəvi nəzarət metodları yetərsizdir, habelə dələduzluq hallarının aşkar edilməsi və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsində SupTech-in əhəmiyyətini artırır.

### **Risk mənzərəsinin dəyişməsi**

Risklərin intensivliyi, tezliyi və növü daxil olmaqla bütövlükdə risk mənzərəsi bank sektorunun artmaqda olan mürəkkəbliyi nəticəsində sürətlə dəyişir və AMB-ni nəzarət sahəsində qərar və tədbirləri ilə cəld reaksiya verməyə sövq edir. Maliyyə xidmətlərinin rəqəmsallaşması ilə birlikdə təqdim edilən məhsulların mürəkkəbliyi artmağa davam edir. Biometrikanın istifadəsindən tutmuş blokçeyn texnologiyalarına qədər maliyyə institutlarının biznes modeli hər ötən il daha da mürəkkəbləşir. Bu yeni biznes modellərindən yaranan yeni növ risklər və datalar nəzarətçilərdən nəzarət alətlərini uyğunlaşdırmağı və bu fəaliyyətlərə nəzarət etməyi tələb edir. Yalnız məhdud formatlarda strukturlaşdırılmış məlumatları emal edə bilən ənənəvi nəzarət alətlərinə güvənmək yetərli olmaya bilər.

## **İstehlakçı və investorların artmaqda olan gözləntiləri**

Maliyyə sektorunun yerli və xarici investora açılması ilə bir arada maliyyə inklüzivliyinin və bazarda fəaliyyət göstərən istehlakçıların sayının artması ilə istehlakçılar və investora maliyyə xidmətlərində daha çox şəffaflyq, təhlükəsizlik və səmərəlilik tələb edirlər. Onlar ani, qüsursuz tranzaksiyalar, məlumatların ciddi şəkildə qorunması və yüksək xidmət standartlarını gözləyirlər.

Gözləntiləri qarşılamaq üçün maliyyə təşkilatlarının bu 'cəbhələr'də fəaliyyət göstərməsini təmin etmək məqsədilə SupTech alətləri nəzarət potensialının artırılmasına töhfə verə bilər. Onlar müştəri xidmətinin keyfiyyəti, məlumatların təhlükəsizliyi tədbirləri və ümumi əməliyyat səmərəliliyinə nəzarət etməyə kömək edir, bununla da müştərilərin və investora maraqları qorunur.

## **Sənaye standartlarına uyğunluq**

Maliyyə sektorunun rəqəmsallaşması təkəcə maliyyə fəaliyyətlərinin rəqəmsal məkana miqrasiyası deyil, həmçinin sənayenin keyfiyyət transformasiyası deməkdir. Daima artmaqda olan tənzimləyici tələblərə uyğunluğu təmin etmək üçün maliyyə sənayesi RegTech həllərinə həddən çox yatırım edir. RegTech həllinin belə sürətli inkişafı dolayısı ilə nəzarətçiləri maliyyə sənayesindəki texnoloji tərəqqi ilə ayaqlaşmağa vadar edir.

## **2. SupTech-in inkişafı üçün strateji çərçivə**

Bu hissədə diqqət AMB-də SupTech-in hazırlanması üçün strateji çərçivənin yaradılmasına yönəldilir. Burada SupTech-in tətbiqini təşviq etmək məqsədilə düzgün şəkildə aktivləşdirilməsi və istifadəsi üçün tələb olunan ən vacib element və komponentlər bir araya gətirilir və təsvir olunur. Mövcud vəziyyətin təhlilindən əldə edilən nəticələr və maraqlı tərəflərin müvafiq töhfələri nəzərə alınaraq, SupTech imkanlarının inkişaf etdirilməsi üçün aşağıdakı çərçivə nəzərə alınacaq.

### **2.1. Əsas SupTech strateji töhfə və baxışları**

Növbəti 5 ildə AMB üçün nəzarət sahəsindəki əsas strateji məqsəd RƏN yanaşmasının implementasiyasını prioritetləşdirməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün AMB bu transformasiya üçün SupTech-dən katalizator kimi istifadə etmək əzmindədir.

Effektiv RƏN yanaşmasını hazırlamaq üçün 3 element əsasdır: birincisi, nəzarət subyektlərinin risk profillərini müəyyən etmək üçün ardıcıl və proqnozlaşdırıcı metodlar yaratmaq məqsədilə yaxşı uyğunlaşdırılmış risk qiymətləndirmə çərçivələri vacibdir. İkincisi, hər risk faktoru üçün hesablanmış risk ballarını təmin edə bilən inkişaf etmiş proqram təminatları əvəzolunmazdır. Nəhayət, bu modellərin risk ballarını hesablamaq üçün tələb olunan müvafiq məlumatların mövcudluğu həlledici əhəmiyyət daşıyır.

Ona görə də, SupTech Yol Xəritəsi texnoloji inkişaf kontekstində iki elementin həllinə üstünlük verəcəkdir:

**Data və Data idarəetməsi imkanları:** Müvafiq məlumatların mövcudluğu, keyfiyyəti və əlçatanlığını təmin etmək çox vacibdir. Bu, məlumatların səmərəli toplanması, saxlanması və əldə edilməsi üçün güclü data idarəetmə sistemləri və protokollarının tətbiqini əhatə edir.

**Risk skoringlərinin hesablanması üçün analitik alətlər:** Risk qiymətləndirmə çərçivəsinin tələblərinə uyğun dəqiq risk ballarını yarada bilən təkmil analitik alətlərin hazırlanması və tətbiq edilməsi. Bu, mürəkkəb data dəstlərini təhlil etmək və tətbiq oluna bilən nəticələr əldə etmək üçün süni intellekt və maşın öyrənməsi (machine learning) kimi qabaqcıl texnologiyalardan istifadəni əhatə edir.

Bu əsas elementlər SupTech Yol Xəritəsinin təməlini təşkil edəcək, AMB-nin RƏN potensialını gücləndirmək üçün təməl hazırlayacaq.

SupTech-in tətbiqinin irəliləməsi ilə maraqlı tərəflərin əsas gözləntiləri AMB-nin nəzarət missiyasını həyata keçirməkdə ümumi effektivliyi əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək inkişaf etmiş nəzarət qabiliyyətlərini əldə etməkdir.

## 2.2. SupTech vizyonu

AMB-nin SupTech vizyonu nəzarət funksiya və proseslərinin effektivliyini və səmərəliliyini artırmaq üçün data və texnologiyanın gücündən istifadə etməyə yönəlmişdir. Bu vizyon AMB-nin effektiv RƏN-ə nail olmaq yolunda transformativ yanaşmanı qəbul etmək öhdəliyini dəstəkləyir. SupTech vizyonu rəqəmsal olaraq gücləndirilmiş requlyator olmaq, daha səmərəli



RƏN-ə keçidi sürətləndirmək və məlumatları nəzarətə dair anlayışlara və qərarlara səmərəli və dəqiq şəkildə çevirməkdir.

Bundan əlavə, nəzarət məlumatlarının mövcudluğu və əhatəliliyini artırmaq, bununla da nəzarət proseslərinə və qərarlarına daha yaxşı uyğunlaşmaq və dəstək olmaq, nəzarət proseslərinin daha geniş avtomatlaşdırılması və rəqəmsallaşdırılması ilə yanaşı, daha sadələşdirilmiş avtomatlaşdırılmış və dəyərli analitik potensialın inkişaf etdirilməsidir.

### 3. AMB-nin planlaşdırılmış SupTech layihə və təşəbbüslər portfeli (2024-2029).

Təklif olunan SupTech layihə və təşəbbüslər portfeli 2 fərqli komponentə bölünür.

1. **I komponent: “SupTech sütunlarının məqsədlərinə nail olmağa imkan yaratmaq”** - SupTech sütunları daxilində müəyyən edilən strateji məqsədləri reallaşdırmağa yönəlmiş bir sıra layihə və təşəbbüsləri əhatə edir. Bu təşəbbüslər müəyyən edilən strateji məqsədləri birbaşa həll etmək üçün nəzərdə tutulub və transformasiya prosesini sürətləndirməkdə mühüm rol oynayır.
2. **II komponent: “Ümumi təşkilati dəyişiklik idarəetməsi vasitəsilə SupTech-in tətbiqinin idarə edilməsini dəstəkləmək”** - SupTech-in tətbiqini mümkün etmək üçün lazım olan əsas bacarıqların təkmilləşdirilməsinə fokuslaşır. Beləliklə, bu, birinci komponentdəki təşəbbüslərin uğurlu şəkildə tətbiqini dəstəkləmək üçün zəruri təməl hazırlamağa xidmət edir.

#### 3.1. I Komponent. SupTech sütunlarının məqsədlərinə nail olmağa imkan yaratmaq

## BÖLMƏ A: NƏZARƏT DATALARININ VƏ DATA İDARƏETMƏSİ POTENSİALININ TƏKMİLLƏŞDİRİLMƏSİ

### A.01. Dataların idarə edilməsinin təkmilləşdirilməsi proqramı

#### A01.1. Data Səviyyəsinin İlkin Qiymətləndirilməsi və Təşkilati Data İdarəetmə Çərçivəsinin hazırlanması

#### A01.2. Dataların idarə edilməsi ofisinin yaradılması

**A01.3. Dataların idarə edilməsinin transformasiyası planının icrası**

**A.02. Nəzarət Data Proqramının təkmilləşdirilməsi**

**A02.1. İntegrasiya Edilmiş Nəzarət Data Modelinin hazırlanması (Data mərkəzli yanaşmanın genişləndirilməsi)**

**A02.2. Nəzarət Datalarının Toplanması Ekosisteminin gücləndirilməsi**

**A02.3. Strukturlaşdırılmamış dataların idarə edilməsi və təhlilinin təkmilləşdirilməsi**

**A.03. Data Analitikası Vasitələrinin və Model Proqramlarının təkmilləşdirilməsi**

**A03.1. Data Analitikası Vasitələrinin və Model Proqramlarının təkmilləşdirilməsi**

**BÖLMƏ B: İXTİSASLAŞMIŞ NƏZARƏT ALƏTLƏRİNİN HAZIRLANMASI**

**B.01. Nəzarət yoxlamalarının idarə edilməsi (daxili və xarici)**

**B.02. Elektron lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi**

**B.03. Kredit Reyestri Sisteminin funksionallıqlarının genişləndirilməsi və təkmilləşdirilməsi**

**B.04. Çirkli Pulların Yuyulması/Terrorizmin Maliyyələşdirilməsi (ÇPY/TM) ilə mübarizə üzrə həllin implementasiyası – təkmil analitik proqram təminatı alətləri vasitəsilə ÇPY/TM qarşısının alınmasında risklərin monitorinqi potensialının artırılması**

**3.2. II Komponent. Təşkilatın ümumi dəyişikliyin idarə edilməsi vasitəsilə SupTech-in implementasiyasının idarə edilməsinə dəstək**

**C.01. Yeni SupTech İmplementasiya Proqramının yaradılması və SupTech Proqramının Menecment Qrupunun təyin edilməsi**

**C.02. AMB-nin datalara kiber dayanıqlılığın artırılması strategiyasının hazırlanması və implementasiyası**

### C.03. Təşkilatda rəqəmsal bacarıqların inkişaf planının hazırlanması və icrası

### C.04. İnformasiya Texnologiyaları (İT) Strategiyasına yenidən baxmaq, onun yeni SupTech İmplementasiya Proqramına uyğunluğunu və tam dəstəyi təmin etmək

## 4. SupTech Strategiyası çərçivəsində gözlənilən faydalar haqqında ümumi məlumat

AMB-nin SupTech Yol Xəritəsinin həyata keçirilməsi nəzarət funksiyasının transformasiyası üçün bir sıra qarşılıqlı asılı layihə və təşəbbüslərin başladılmasını və icrasını nəzərdə tutur. Bunlar bir çox maraqlı tərəflərin gözlənilən nəticələrə nail olmaq üçün təşkilatlanmış və nəzarət edilən şəkildə əməkdaşlıq və qarşılıqlı fəaliyyət göstərməsini tələb edən layihələrdir. Beləliklə, bütün SupTech layihələri eyni layihə proqramı - SupTech Tətbiqi Proqramı çərçivəsində qruplaşdırılmalıdır.

SupTech texnologiyasını qəbul etməklə AMB onun daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradacaq yeni nəzarət imkanları əldə edə bilər. SupTech alətlərinin qəbul edilməsi və onların nəzarət proseslərinə inteqrasiyası AMB-yə nəzarət məlumatlarının keyfiyyətini, vaxtında təqdim olunmasını və aktuallığını yaxşılaşdırmağa, prosesləri rəqəmsallaşdırmağa və avtomatlaşdırmağa və analitik potensialını genişləndirməyə imkan verəcək. Bu isə AMB-nin nəzarətçilərinə yeni maliyyə xidmətləri mühiti, genişlənmiş tənzimləmə dairəsi, eləcə də ənənəvi praktikaları çətinləşdirən məhsul və biznes modelləri ilə daha yaxşı işləməyə kömək edəcək.

İnkişaf etmiş və etməkdə olan ölkələrin ilkin təcrübəsi SupTech həllərinin nəzarətin gücləndirilməsi üçün əhəmiyyətli potensiala malik olduğunu göstərmişdir. SupTech-in tənzimləyicilərə ümumi təsiri ondan ibarətdir ki, bu texnologiya vaxta qənaət edir, proseslərin səmərəliliyini artırır və resursların yenidən bölüşdürülməsi imkanını yaradır.

Təklif olunan SupTech çərçivəsinin tətbiqi aşağıdakı əsas üstünlüklərin əldə edilməsinə şərait yarada bilər:

<b>Təkmilləşdirilməli sahələr</b>	<b>AMB-də SupTech-in tətbiqi çərçivəsində realizə edilməli gözlənilən faydalara ümumi baxış</b>
<b>Proaktiv olmaq</b>	Gələcəyə yönəlik, datalara əsaslanan, real vaxt rejimində işləyən nəzarətçi olmaq.

	<p>Reaktiv nəzarət modelindən proaktiv modelə keçid edərək sistem şoklarını vaxtında proqnozlaşdırmaq və qarşısını almaq.</p>
<p><b>Risqlərin idarə edilməsi potensialının artırılması</b></p>	<p>Risk profilinin müəyyən edilməsi təcrübələri çərçivəsində risk amillərini qiymətləndirmək üçün lazım olan məlumatların toplamasını avtomatlaşdırmaq.</p> <p>Daha effektiv RƏN-ə aparan ümumi riskə nəzarət potensialını gücləndirmək.</p>
<p><b>Səmərəliliyin əldə edilməsi</b></p>	<p>Ümumi fəaliyyətin yaxşılaşdırılması (məsələn, sorğu və müraciətlərə cavab müddətinin azaldılması).</p> <p>Avtomatlaşdırma, daha yüksək mobillik, daha yaxşı data və data idarəetməsi və gücləndirilmiş analitika üçün imkanlar təklif etmək.</p> <p>Nəzarət resurslarının daha yaxşı paylanması.</p> <p>Fərqli komandalar arasında (daxili/xarici, makro-mikro və s.) əməkdaşlığın artırılması.</p>
<p><b>Daha çox dəqiqlik və əhatəlilik</b></p>	<p>Nəzarət məlumatlarının keyfiyyəti, vaxtında təqdim edilməsi və uyğunluğunu yaxşılaşdırmaq.</p> <p>Analitik potensialı gücləndirmək.</p> <p>İnnovativ texnologiyaların istifadəsi ilə əvvəllər aşkarlanmış nümunə, əlaqə və şəbəkələri aşkar etmək.</p> <p>Fərqli komandalar arasında (daxili/xarici, makro-mikro) əməkdaşlığı artırmaq.</p>
<p><b>Tələb və qabaqcıl təcrübələrə daha çox uyğunluq</b></p>	<p>Nəzarət proseslərinin şəffaflığını artırmaq.</p> <p>Yeni maliyyə xidmətləri mənzərəsi, genişlənmiş tənzimləyici sərhədlər və ənənəvi təcrübələri sınağa çəkən məhsul və biznes modelləri ilə daha yaxşı işləmək.</p>

<b>Yüksək etimad</b>	<p>Nəzarət fəaliyyətlərini daha səmərəli həyata keçirmək.</p> <p>Daha sürətli nəzarət tədbirləri görmək və böhranın qarşısını almaq üçün daha böyük potensial təmin etmək.</p> <p>Maliyyə sisteminə inamı artırmaq.</p>
----------------------	---

Tənzimləyicilər tərəfindən SupTech həllərindən istifadənin nəzarət subyektlərinin fəaliyyətinə müsbət təsiri də vardır, çünki o, tənzimləyici yükü azaldır, nəzarət və monitoring sistemlərini, hesabatlılıq prosedurlarını və s. yaxşılaşdırır. Aşağıdakı cədvəldə tənzimlənən subyektlərin SupTechlə mümkün olan nəzarət potensialından necə faydalana biləcəyinə dair bəzi müvafiq nümunələr təqdim olunub:

<b>SupTech-in tətbiq sahəsi</b>	<b>Tənzimlənən subyektlərin fəaliyyətlərinə müsbət təsire nümunələr</b>
<b>Data hesabatlılığı və data idarəetməsi</b>	<p>Optimallaşdırılmış data modeli, təkmilləşdirilmiş validasiya və dataların keyfiyyəti üzrə avtomatlaşdırılmış əks əlaqə tsikli sayəsində hesabatlılıq yükünün azaldılması.</p> <p>API-nin təqdim edilməsi hesabat verən subyekt tərəfində avtomatlaşdırmanı təmin edir, beləliklə tənzimləyici hesabatların əllə tərtib və təqdim edilməsi ilə əlaqəli xərcləri azaldır.</p> <p>Data mərkəzli hesabat modelləri təkrarı, habelə məlumatların hazırlanması, verifikasiyası və təqdim edilməsi üçün lazım olan vaxtı azaltmağa imkan verir. Eyni zamanda, o, tənzimləyicinin nəzarət subyektlərindən əlavə məlumat tələb etmədən mürəkkəb təhlillər aparmasına şərait yaradır.</p> <p>Avtomatlaşdırılmış və yarı-avtomatlaşdırılmış hesabatlılıq prosesləri əmək haqqı xərclərini və uyğunluq üçün sərf olunan vaxtı azaldır</p>
<b>Data analitikası</b>	<p>Nəzarət yoxlamaları daha məqsədli və effektiv olacaq, nəzarət subyektlərindən tələb olunan vaxt və səy azalacaq.</p> <p>Tənzimlənən subyektlərlə daha çox məlumat mübadiləsi ilə bir arada nəzarətçinin sistem boyu və mürəkkəb əlaqələri müəyyən etmə qabiliyyətləri tənzimlənən subyektlərin bəzi məlumatlara məhdud və ya natamam girişi səbəbindən tez-</p>

	<p>tez həyata keçirilən sistemin ədalətsiz riskindən yayınmasını azaltmağa kömək edə bilər.</p>
<p><b>Əməliyyat və inzibati prosedurları emal etmək üçün nəzarət platformaları</b></p>	<p>Nəzarətçinin işinin resursların və ya potensialın daha çox əllə aparılan işlərdən daha çox qərarvermə əsaslı və ümumi məhsuldarlığın artırılmasına yönləndirilməsi tənzimlənən subyektin təbiəti, miqyası və mürəkkəbliyinə daha uyğun şəkildə uyğunlaşdırılmasına gətirib çıxara bilər (risk əsaslı yanaşmanın daha effektiv tətbiqi).</p> <p>Tənzimlənən subyektlərdən daxil olan müxtəlif sorğuların təhlilinə sərf olunan vaxtın azaldılması və qərar qəbuletmə prosesinin şəffaflığının artırılması.</p> <p>Toplanmış məlumatlara və mənfi təsirləri dəqiq şəkildə proqnozlaşdırmaq qabiliyyətinə daha çox güvənərək, nəzarətçi daha gələcəyə yönəlik ola bilər ki, bu da nəzarət subyektlərinin əhəmiyyətli risklərə məruz qalmasını erkən mərhələdə müəyyən etmələrinə kömək edə bilər.</p>